



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi



“Məktəb zamanı gəldi...”

Bakı-2016

Tərtibçi:

**Ruhiyyə Məmmədli
Sevil Əhmədova**

**Redaktor və
buraxılışa məsul**

**Şəhla Qəmbərova
Əməkdar Mədəniyyət işçisi**

15 sentyabr -Bilik Günü münasibətilə respublika uşaq kitabxanaları üçün hazırlanmış “Məktəb zamanı gəldi...” adlı metodik vəsait / tərt. ed. Ruhiyyə Məmmədli, Sevil Əhmədova, red. və burax. məsul Şəhla Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 48s.

**©F. Köçərli adına Respublika Uşaq Kitabxanası
2016**

T rtib i

Xalqımızın m n vi y ks lişində b y k rol oynayan m d niyy t ocaqlarından biri d  uşaq kitabxanalarıdır. Uşaq kitabxanalarının ba lıca v zifəsi g nc n sl  m d ni xidm t g st rm k, m kt bli oxucuların m tali sin  d zg n istiqam t verm k, onlarda v t np rv rlik, c surluq, dođruculuq, l yaq t v  bu kimi dig r g z l hiss r aşılamamaqdır. Bu bilik ocaqları h miş  m kt bl rl   m kdaşlıq etmiş, birg  çox g z l layih l r, t dbirl r h yata ke irmişl r.

Bildiyimiz kimi, sentyabrın 15-i Azərbaycanın  oxmilyonlu t hsil ictimaiyy tinin bayramı, Bilik G n d r. H min g n  lk mizd  yeni d rs ili başılayır. Minl rl  uşaq Bilik G n  m kt bl r  yollanacaq, bilik d nyasına ged n yolda ilk addımlarını atacaqlar. H min g n uşaq kitabxanalarında da b y k canlanma yaranacaq v  uşaqqlarla  m kdaşlıq genişl n c k.

Bilik G n  m kt b h yatına q d m qoyan birincil r v  onların valideynl ri  c n s birsizlikl , sevinc v  h yacanla g zl nil n  lam tdar bir g nd r. D n n d k qatđısız g zib-dolanan uşaqqlar tezlikl   lifba il  tanış olacaq, yazıb-oxumađı  yr nm k  c n s y g st r c kl r. Daha sonra onlar kitabxanalara g lib, kitablar oxuyacaq, Őeirler  zb rl y c k v  bel c  yeni h yata q d m qoyacaqlar.

15 Sentyabr - Bilik Günüdür

Sentyabrın 15-də ölkəmizin bütün ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Bilik Günü Azərbaycanda yeni dərs ilinin başlandığı gün kimi qeyd edilir. 2004-cü ilədək həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Azərbaycan Respublikasının Prezidenti [İlham Əliyevin](#) [21 avqust 2004](#)-cü il tarixli fərmanı ilə ölkənin bütün təhsil müəssisələrində dərslərin [15 sentyabrdan](#) başlanması qərara alınmış, beləliklə, həmin tarix Bilik Günü elan edilmişdir.

Azərbaycan Respublikası bu gün öz inkişafının yeni mərhələsini yaşayır. Məlumdur ki, hər bir ölkənin tərəqqisi və gələcəyi oradakı təhsilin səviyyəsindən çox asılıdır. Buna görə də dövlətimiz, şəxsən Azərbaycan Prezidenti İlham Əliyev təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərir. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Böyük öndərin ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadəyə keçməsi haqqında imzaladığı sənəd də onun yeni nəsələ böyük töhfəsi idi. Ulu öndər hər zaman müəllimlərə də daim hörmətlə yanaşmış, onların əməyinə yüksək qiymət verib. Bax elə buna

görə Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə çoxlu sayda təhsil işçisi orden və medallara, fəxri adlara layiq görülüb. Azərbaycanda ali təhsil də Heydər Əliyev dövründə inkişafa qədəm qoyub. Ötən əsrin 70-80-ci illərində 5 yeni ali məktəb yaradılıb. Müdrik dövlət başçısının daha bir xidməti həmin illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt 15 mindən çox gənc Azərbaycandan kənar da ali təhsil alıb. Ulu öndərin istəyi ilə yaradılan Cəmişid Naxçıvanski adına ilk hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Böyük öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdırdan sonra da ölkəmizdə elmin, təhsilin inkişafına kömək məqsədilə böyük işlər görülüb. Məktəb tikintisi, peşə təhsilinə diqqət, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Hər il qəbul zamanı ən yüksək bal toplayan gənclərə Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.

Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin müxtəlif ölkələrin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində də işlər uğurla davam etdirilir. Onların bir qismi təhsilini başa vuraraq Vətənə qayıdıb.

Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb tikilib və yenidən qurulub, həmçinin 40-a yaxın uşaq evi və internat məktəbi əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri çap edilib. Fond 2004-cü ildən başlayaraq hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də xarici ölkələrdə yaşayan məktəbli soydaşlarımızı yeni dərslərdə təzə dərslər vəsaitləri ilə sevindirir.

15 sentyabr - Bilik Günü ilə bağlı kitabxanalarda, mədəniyyət müəssisələrində keçiriləcək tədbirlər

Kitabxanada uşaqlarla 15 sentyabr - Bilik Günüə hazırlıq məqsədilə "Əsrimiz, təhsilimiz və biz" adlı söhbət keçirmək olar. Kitabxanaçı əvvəlcə bu mövzuda kitabxanada sərgi təşkil edir. Sərgidə Bilik Günü, elm və təhsil, uşaqların həyatında məktəbin rolu mövzusunda ədəbiyyatlar, dövrü mətbuat nümunələri nümayiş olunur. Sərgiyə müxtəlif başlıqlar vermək olar. "15 sentyabr - Bilik Günü", "Təhsil bizim gələcəyimizdir", "Əsrimiz, təhsilimiz və biz", "Bilik aqlın aynasıdır", "Elm aqlın çirağıdır", "Elm öz sahibinə böyük zinətdir", "Elmsiz adam meyvəsiz ağac kimidir" və s. Kitabxanaçı sərginin ətrafında oxucularla bu mövzuda söhbət edib, kitablar haqqında məlumat verir. Sərgidə görkəmli şəxsiyyətlərin elm, təhsil haqqında söylədiyi müdrik kəlamlardan, atalar sözlərindən də istifadə edilir.

Kitabxanaçı Bilik Günü ilə bağlı təşkil etdiyi sərginin qarşısında məktəblilərlə sual-cavab, rəy sorğusu da keçirə bilər.





Elm və bilik haqqında müdrik kəlamlar

Heç bilənlə bilməyən (alimlə cahil) eyni ola bilərmə?
Qurani-Kərim

Elm tələbi üçün yola çıxan kimsə dönüncəyə qədər
Allah yolundadır.

Ən böyük sədəqə biliyi bilməyənlər arasında
yaymaqdır.

Hər kim elm öyrənərsə, keçmiş günahlarına kəffarət
olar (bağışlanar).

Hz.Məhəmməd (s.a.s.) peyğəmbər

Çox bilmək lazımdır ki, az bildiyini biləsən.

Azərbaycan atalar sözü

Bilik öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz.
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz,
Hər uca zirvədən, bilin ki, fəqət.
Alimin rütbəsi ucadır, əlbət!

Nizami Gəncəvi

Ey müəllim, aləti-təzvir dir əşrərə elm,
Qılma əhli-məkrə təlimi-məarif, zinhar!
Hiylə üçün elm təlimin qılan müfsidlərə,
Qətli-am üçün verər cəllada tigi-abidar.

Məhəmməd Füzuli

Kim özünü xalqın maariflənməsinə həsr edirsə,
mükafatı özündə tapır, öz vicdanını təmizləyir.

Həsən bəy Zərdəbi

Sən nə qədər bilirsən bil, sənin biliyin qarşındakının
anladığı qədərdir.

Cəlaləddin Rumi

Öyrəndiklərini etsən, susduğun vaxt işlərin danışar.

Əbdülqadir Geylani

Biliyinlə qürrələnmə, bilmədiklərin bildiklərindən qat-
qat çoxdur.

Hümam Təbrizi

Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə
bənəyər: ya sahilə çırpılıb parçalanar, ya da tufana
düşüb batar.

Pifaqor

Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq
gərəkdir.

Onore de Balzak

Bilik güc, güc isə bilikdir.

Frensis Bekon

Bilik nə qədər dövrlərə nəzər salmağa imkan yaradır.

Uinston Çörçill

Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha
rəzil düşmən ola bilməz.

Ədalətdən kənarada olan bilik müdriklik deyil,
dələduzluqdur.

Sokrat

Başımızı bəlaya salan bildiklərimiz yox, doğru zənn
etdiklərimizdir.

Avraam Linkoln

Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.

Ərəb atalar sözü

Nə qədər yaşayırsan, öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal gətirəcək.

Solon

Biliyə aparən yeganə yol zəhmətdir.

Bernard Şou

Bilməməkdən qorxma, səhv bilməkdən qorx. Çünki bütün fəlakətlər ona görə baş verir.

Lev Nikolayeviç Tolstoy

Bilikli olmaq azdır, gərək bu bilikdən istifadə etməyi də bacarasan.

Mark Till Siseron

Ağıl köhnəlməyən geyimdir, bilik tükənməyən mədən.

Qırğız atalar sözü

Biləyi güclü birini yıxar, biliyi güclü minini.

Özbək atalar sözü

Öz bildiyini başqalarına öyrət, başqalarının bildiklərini də özün öyrən.

Yohan Volfqanq Höte

Gələcəkdə peşman olmaq istəmirsənsə, öz ailəni təhsildən məhrum etmə.

Aleksandr Sergeyeviç Puşkin

Biliyi heç vaxt ali təhsil diplomu ilə məhdudlaşdırmayın. Daim oxumaq öyrənmək lazımdır.

Karl Veber

Gənc ikən bilik ağacını əkməsək, qocaldığımız zaman kölgəsinə sığınacaq bir yerimiz olmaz.

Nikolo Sebastyan Şamfor

O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o, alimdir, ona ehtiram edin. O adam ki, bilir və biliyinə güvənmir, o, özündən xəbərsizdir, onu tənqid edin. O adam ki, bilmir və öyrənməyə cəhd edir, o, zəhməkeşdir, ona kömək edin. O adam ki, bilmir və öyrənmək də istəmir, o ağılsızdır, ondan uzaq olun.

N. Tusi

İnsana heç nəyi öyrədə bilməzsən. Ona ancaq öyrənməyi öz içində tapa biləcəyindən başqa.

Qalileo Qaliley

Sivilizasiyamızın gələcəyi elmi düşünmə qabiliyyətinin get-gedə yayılması və dərinləşməsi ilə bağlıdır.

Jon Devey

Bir quruluşun sahib olduğu yeri doldurulması mümkün olmayan tək sərmayə insanın bilik və bacarığıdır.

Endri Karneqi

Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kimin düşünmədiyini düşünmək deməkdir.

A.Dreydi

Dünya artıq əməktutumlu, xammaltutumlu, enerjitutumlu deyil, biliktutumlu olmaqdadır.

Piter Druker

İnsanın ağılı ona hər hansı bir məhdudiyyətlərin tətbiq olunmasına nifrət edir.

Jozef Eddison

Sənə bir şeyi necə biləcəyini öyrədimmi? Bildiyin vaxt bildiyini dərk et, bilmədiyini vaxt isə bilmədiyini anla.

Elm, bilik o qədər həzz mənbəyidir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilər.

Konfutsi

Mütləq olan bir şey var: bir şeyin doğruluğundan şübhə etmək. Şübhə etmək düşünməkdir. Düşünməksə, mövcud olmaqdır... Belə isə düşünürəm, deməli mövcudam.

Rene Dekart

İki şey dünyaya hökm edər: qılınc və düşüncə. Qılınc da əvvəl-axır düşüncəyə məğlub olur.

Napoleon

Mən bilirəm ki, mən heç nə bilmirəm.

Sokrat

Elm və idman sevgi görmədiyi yeri tərk edər.

İbn Sina

Hər şey haqqında bir şey və bir şey haqqında hər şey öyrənməyə çalışın.

T.Huksley

Bilgi azad olmağın ayrılmaz bir parçasıdır.

V.E.Çanning

Ümumi bir qayda olaraq həyatdakı ən müvəffəq insan ən yaxşı biliyə sahib olandır.

Bencamin Disraeli

Sadəcə bir yaxşı şey vardır – bilik; və sadəcə bir pis şey vardır – cahillik.

Sokrat

Xoşbəxtlik bilik ilə əldə edilir. Doğru düşüncə bilikdir.

Əflatun (Platon)

Hikmətli bilik, təcrübə ilə dəstəklənən və tətbiq edilmə xüsusiyyətləri daşıyan elmdir. Hikmət elm ilə sənətin birləşməsidir.

Elmalı M.Hamdi Yazar

Yaşadığımız yeni əsrdə zənginlik biliyin məhsuludur. Bilik iqtisadiyyatın başlıca xammalı və ən önəmli məhsuluna çevrilməkdədir.

Tomas Stuart

Yaxşı bir ağıla sahib olmaq kafi deyildir. Önəmli olan ağılı yaxşı istifadə etməkdir.

Rene Dekart

İnsanın cahilliyi haqda xəbərsiz olması daha təhlükəlidir, daha qorxuncdur.

Seynt Jerami

Az bilən bildiyinin doğruluğundan əmin ola bilər, bilgi artdıqca şübhə də artır.

Tək cə bilik azdır, onu tətbiq etmək lazımdır;
istəmək azdır, fəaliyyət göstərmək lazımdır.

Höte

Böyük cinayətlər böyük cahillər tərəfindən
tərədilmişdir.

Volter

Boş bir baş şeytanın iş otağıdır.

S.Smayls

Bilik yaxşı vaxtlarda sərvət, pis zamanlarda bir sığınacaq
və yaxşı bir bələdçidir.

Aristotel

Bilgi pula bənzəyir, qazandıqca vərdişə çevrilir, ancaq
bu yaxşı bir vərdişdir.

Bernard Şou

Ağıl insan təbiətinə xasdır, İnsan Allah xassəlidir.

Xudu Məmmədəov

İnsanın savadı, biliyi onun gələcək həyatını müəyyən
edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və
beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir.

Bu gün vaxtı gəlibdir ki, biz məhz bu sahəyə
sərmayələr qoyaq.

İlham Əliyev

Bilik ağılın aynasıdır.
Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.

Bilik oxumaq və ya təcrübədə öyrənmək yolu ilə
əldə edilmiş mənəvi sərvət, elm isə mütəşəkkil
bilikdir.

Bütün yamanlıqların anası cəhalətdir.

Elm – varlıqların həqiqətən necə olduqlarını düzgün
təsəvvür etmək, insanın yaradıcı ağılı və sağlam
düşüncəsi dairəsində onun xüsusiyyət və
keyfiyyətlərini kəşf etməkdir!

Atalar sözü

Bilik xəzinədir, onun açarı sualdır. Bilmədiyiniz şeyi
soruşun ki, Allah sizə öz rəhmətini əta etsin. Çünki
sual soruşmaqla dörd nəfərə savab verilir: soruşana,
cavab verənə, eşidənə və onları dost sayana.

Kim ki, elmi körpəlikdən öyrənir, onun elm
öyrənməyi daş üzərində yazı yazmağa oxşayır, kim
ki, yaşlı vaxtında öyrənməyə başlayır, bu su
səthində yazmağa oxşayır.

İslam hədislərindən

Bilik qartopu kimi yuvarlandıqca böyüyür.

L.Sidney

Öyrənmək axan suya qarşı üzməyə oxşayır,
irəliləməsəniz, geriləyirsiniz.

Çin atalar sözü

Müasir dünyada kralların da qüdrəti bilikdədir.

Antoni Robbins.

Bilik bir işıq kimidir, ondan istifadə edilərsə, daha da
parlaq olar, edilməzsə, sönər.

Aleksandr Everest

Biliyin ağası olmaq üçün çalışmanın qulu olmaq
şərtidir.

Balzak

Elm elm bilməkdir,
Elm özünü bilməkdir,
Sən özünü bilməzsənsə,
Bu necə oxumaqdır?!

Yunus Əmrə

Bir millətin əsgəri, ordusu nə qədər güclü olursa olsun, qazandığı qələbələr nə qədər yüksək olursa, olsun, əgər millət elm ordusuna sahib deyilsə, hər b meydanlarında qazanılmış qələbələrin faydası az olacaq. Ona görə də, hər şeydən əvvəl, möhtəşəm bir elm ordusu yaradılmalıdır.

Mustafa Kamal Atatürk

Bütün yamanlıqların anası cəhalətdir.

Yusif Xas Hacib, "Kutadqu Bilik", 1074-cü il

Bax biliksiz, nadan, dayaz insana

Bənzər yarpaq üstə üzən siçana.

Mövlana

Biliksiz adamın dediyi mənə

Ağır zərbə olar qanan adama.

Mövlana

Ağıl cövhərdir diqqətlə baxsan,

Oxu, kitab olsun amalın sənin.

Oğul, hələ kalsan, biliyə qatlan,

Biliksiz ac qalar kamalın sənin.

T. Fikrət

Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır.

F.Bekon

Nəyi isə oxuyan adam heç bir şey oxumayan adamdan xeyli yüksəkdə durur.

V.Q.Belinski

Yaşayaraq əldə edilən bilik daş üzərinə həkk edilmiş yazı kimidir.

T.Karlayl

Kitabxanalarda 15 sentyabr - Bilik Günü ilə bağlı yuxarı sinif şagirdlərinin iştirakı ilə "Təhsilimiz müasir gəncliyin gözü ilə" adlı konfrans da təşkil etmək əhəmiyyətlidir. Konfransdan öncə onun proqramı tərtib olunmalı, tədbirin keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların, təhsil işçilərinin, əməkdar müəllimlərin, şagirdlərin adları, onların çıxış edəcəkləri mövzular,

tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur.
Oxucu konfransının planını sizə təqdim edirik:

1. Giriş hissə (Elm və təhsil sahəsində yeniliklər)
2. Bilik Günü ilə bağlı kitabxana rəhbərliyinin, jurnalist, təhsil işçilərinin çıxışları.
3. Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların elm və təhsil haqqında məruzələri.
4. Konfransın yekunu.

I məruzəçi: -Uşaqlar bura 15 sentyabr - Bilik Günü münasibətilə yığışmışıq. Məktəblərimiz, ali təhsil ocaqlarımız bizə elm verir. Mənim fikrimcə, elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir.İnsan bütün varlığı ilə gözəlliyə can atır və deməli, həqiqi gözəlliyi duymaq, dərk etmək üçün elm öyrənmək vacibdir.

II məruzəçi: - Müasir dövrümüz yüksək texnika, yüksək sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Elm və bilik isə yalnız oxumaqla, öyrənməklə əldə edilir. Bu gün mən parta arxasında əyləşərək sevimli müəllimlərimdən elmin dərinliklərini öyrənir, bilik əldə edirəm. Bilirəm ki, elm, bilik böyük qüvvədir, gələcək yüksək ixtisasların özülüdür. Ona görə də çalışıram ki, müəllimlərimin verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirim, onlara diqqətlə qulaq asım, çoxlu elmi kitablar oxuyum. Ancaq elmi, bilikli olduğum halda mən başqalarından üstün ola bilərəm. Mən isə, həqiqətən,

üstün olmaq, öz biliyimlə, bacarığımla tanınmaq istəyirəm.

III məruzəçi: - Uşaqlar bir şeyi də yaddan çıxarmayaq ki, bilikləri biz əziz müəllimlərimizin etdiyi kömək, müəyyən etdikləri istiqamət sayəsində əldə edirik. Müəllim... Adi söz deyil bu... Müəllimlik müqəddəs və şərəfli peşədir. Əsl müəllim sanki bir günəşdir. Gözünün nurunu damla-damla şagirdlərinin yoluna səpən, bunun nəticəsində gözü nurdan düşsə də, özü daim məğrur, adı daim yüksək olan günəş... Müəllim bir günəşdir. Hər axşam qürub edən günəş hər səhər yenidən doğduğu kimi, müəllim də yaşının üstünə yaş gəldikcə ömrünün qürub çağını yaşasa da, şagirdlərin simasında yenidən doğur, yenidən dünyaya gəlir. Deməli, əsl müəllim əbədi yaşayır.

IV məruzəçi: - Tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunub. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər.

Konfransın sonunda iştirakçılara “**Əsil müəllim necə olmalıdır?**” sualı ünvanlanır və müəllimə xas olan ən yüksək keyfiyyətlər sadalanır.

1. Dərs dediyi fənni mükəmməl bilməlidir.
2. Hərəkətləri biliyinə uyğun gəlməlidir.
3. Təhsil üçün rüsvətdən imtina etməlidir.
4. Tələbələrlə öz övladları kimi rəftar etməlidir.

5. Bildiklərini şagirdlərinə həvəslə öyrətməli və onlarda gələcəyə dərin inam hissi aşılamağa çalışmalı və bununla da onlara xoşbəxtliyin yolunu göstərməlidir.
6. Tələbələrində qarşı xeyirxah və səbirli olmalıdır.
7. Tədris planını şagirdlərin əqli qabiliyyətinə uyğun ardıcılıqla tətbiq etməlidir.
8. Əsil müəllim, ilk növbədə, bütün tələbələrini sevməlidir; auditoriyada mövzudan kənar söhbətlər etməməli, siyasətlə məşğul olmamalı, özündən danışmamalıdır və s.

15 sentyabr - Bilik Günü ilə bağlı Nağıl otağında məktəbəqədər, ibtidai sinif şagirdləri ilə söhbət keçirmək, tap-tapmaca oyunu, səhnəciklər, şeir, mahnı, rəsm müsabiqəsi də təşkil etmək olar. Müsabiqənin sonunda ən gözəl şeir, mahnı söyləyən şagird, bu mövzuda ən yaxşı rəsm çəkən uşaq kitabxananın müdiriyyəti tərəfindən mükafatlandırılır.

Pedaqoq və psixoloqlar məktəbə marağın yaranmasında süjetli-rollu (yaradıcı) “Məktəb” oyununun mühümlüyünü qeyd etmişlər. Bu oyunda uşaqlar məşğələlərdə qazandıqları bilik və bacarıqlardan istifadə edir, davranış qaydalarını möhkəmləndirirlər. Uşaqlar öz üzərlərinə müəllimin rolunu götürərək, onun fəaliyyətini, davranışını daha dəqiqliklə əks etdirir, daha ciddi olur, dəftərlərdə rəngli bayraqlarla qiymətlər qeyd edirlər.

Məqsəd: 1. Mövzu ilə əlaqədar uşaqların lüğətinə müxtəlif nitq hissələrinə aid sözlər daxil etmək, lüğəti fəallaşdırmaq;

2. Cümlə qurmaq, onu genişləndirmək bacarığını inkişaf etdirmək;

3. Rabitəli nitqi inkişaf etdirmək.

Vəsait: İki ədəd məktəbli çantası, qutu, qələm, rəngli karandaşlar, balaca vərəqlərə yazılmış tapmacalar, iki ədəd “Əlifba” kitabı, dəftərlər, xətkəş və s.

Haqqında söhbət açdığımız oyun yaxınlıqda yerləşən yuxarı yaş qrup bağça uşaqları arasında təşkil olunur.

Oyunu təşkil etməkdən bir neçə gün əvvəl məktəbə ekskursiya təşkil edilməli uşaqlar məktəb həyatı ilə tanış olmalıdırlar. Uşaqlarla məktəb, ekskursiyada gördükləri haqqında söhbət aparılmalı, məktəb həyatını əks etdirən diafilm göstərilməlidir. Məsələn: Divardan məktəb həyatını əks etdirən müxtəlif şəkillər asılır.

Oyunun gedişi:

Kitabxanaçı: - Əziz uşaqlar, bu gün bura 15 sentyabr - Bilik Günü münasibətilə yığılmışıq. Sizlər bu il məktəb adlanan müqəddəs bir məkana ayaq basacaqsınız. O elm ocağında öyrəndikləriniz sayəsində hərəniz bir ixtisas sahibi olacaqsınız. Sizlər bizim gələcəyimizsiniz. Vətənimizə layiqli vətəndaş olmaq üçün hər biriniz yaxşı oxumalı, Vətəni sevməlisiniz. Bura bizim Nağıl otağımızdır.

Kitabxanaçı əvvəlcə uşaqları Nağıl otağı ilə tanış edir. Sonra uşaqların diqqətini stolun üstündəki bağlamaya cəlb edərək deyir:

- Bu bağlamı sizə yuxarı sinif şagirdləri hədiyyə göndəriblər. Bilirsinizmi bağlamanın içində nə var? Baxın, bu bağlamada çoxlu tapmacalar var. Bu tapmacalardan jəqin ki, sizin üçün də maraqlı olanları var, nisbətən böyük bacı və qardaşlar üçün də. Tapmacanın xüsusiyyəti budur ki, bir şeyin müəyyən əlamətləri söylənilir, amma adı çəkilmir. Siz həmin əlamətlərə əsasən tapmalısınız ki, söhbət nədən gedir. Kim özü tapsa, biz bunu həmən biləcəyik, onun üreyində tutduğı bir arzuya əməl edəcəyik. Gəlin, birlikdə başlayaq.

Yarpağı var, ağac deyil,
Tikilir, paltar deyil,
Danışır, adam deyil. (kitab)

Bir ağacım var, on iki budağı.
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzü ağ. (il, ay, gün)

Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Ağ ilan ağzın açar,
Qara ilan vurur keçər. (iynə-sap)

Axşam səpdim noxudu,
Sübhdən qalxdım, yoxudu. (ulduzlar)

Altı tavan, üstü tavan,
İçində bir qırmızı oğlan. (dil)

Bağlasaq gedər,
Açsaq, dayanar. (ayaqqabı)

Çox dişi var dişləməz,
Heç kimsəni incitməz.
Əllərdən də heç düşməz. (daraq)

Tap nədir,
Dolu gedər, boş gələr,
Ağzımıza xoş gələr. (qaşığıq)

Qurmadan işlər,
Durmada işlər. (ürək)

Toxumsuz bitər,
Dünyaya yetər. (duz)

Ağaca çıxdım adamlar,
Bir nəlbəki badamlar.
Nə dili var nə ağzı,
Hey danışır adamlar. (kitab)

Mənim bir çubuğum var, yeridicə iz qoyar. (qələm)

Kitabxanaçı yarışmada iştirak edən fəal uşaqları nağıl kitabları ilə mükafatlandırır. Tapmacanın cavabını tapa bilməyən uşaqlar cərimə olaraq rəqs edib, məktəb haqqında şeir söyləyirlər. Kitabxanaçı sonra bağlamadan “Əlifba” kitabı, rəngli karandaşlar, xətkəş və digər məktəb ləvazimatı çıxarıb, uşaqlara müraciət edir:

- Bu gördüyünüz əşyaların hamısı birlikdə “dərs ləvazimatı” adlanır. Siz tezliklə məktəbə gedəcək və məktəbli olacaqsınız. Bu əşyalar sizə də lazım olacaq.

- Uşaqlar, bu gün biz sizinlə iki əşyanı müqayisə edəcəyik.

Kitabxanaçı kitab və dəftəri stolun üstünə qoyub soruşur:

- Biz nələri müqayisə edəcəyik?

Uşaqlar:- Biz bu gün kitab və dəftəri müqayisə edəcəyik.

Kitabxanaçı: - Onlar kimə lazımdır?

Uşaqar: -Onlar məktəbliyə, müəllimlərə, tələbələrə lazımdır.

Kitabxanaçı: -Bəs kitabla dəftər bir-birindən nə ilə fərqlənir?

Uşaq: - Kitab qalındır, dəftər isə nazikdir. Kitabda yazı, şəkillər var, dəftər isə ağdır.

Biz kitab və dəftərin bir-birindən nə ilə fərqləndiyini dedik. Bəs onların oxşar cəhətləri hansılardır?

Uşaq: - Kitab və dəftərin ikisinin də forması eynidir, dördküncdür. Hər ikisi kağızdan hazırlanıb.

Kitabxanaçı uşaqlarla daha bir yarış, sual-cavab keçirir. Uşaqlar iki komandaya ayrılırlar. Hər bir kapitan öz komandasında sualı düzgün tapana nişan təqdim edir. Hansı komandada çox nişan yığılırsa, o qalib hesab olunur.

1. İlin neçə fəslə var?
2. İldə neçə ay var?
3. Həftənin neçə günü var?
4. Hər fəslin neçə ayı var?
5. Zamana görə daha çox uzun olan nədir?
6. Zamana görə daha çox qısa olan nədir? və s.

Kitabxananın oxu zalında Bilik Günü ilə bağlı şeir, mahnı müsabiqəsi də təşkil oluna bilər. Tədbirdə məktəb, müəllim, vətən, elm-təhsillə bağlı şeirlər səslənir.

Müəllim

Müəllim, qayğınla böyüyür insan,

Sən əqlə, kamala qanad verirsen.

Ana dilimizin gur bulağından,
Körpə balalara su içirirsən,
Daşda naxış açan memara bir bax,
Bu sənət heç kəsə gəlməsin asan.
Gör sənin sənətin necə çətindir.
Canlı beyinlərdə naxış açırısan.
Alim kəşf eyləyir, yazır, müttəsil,
Sənin də bunlarda var alın tərini.
Sən də yaradansan, kitablar deyil,
Alimin özüdür sənin əsərin.

Məktəb

Məktəbə ilk dəfə qədəm qoyanda,
“Ana” kəlməsini gətirdik dilə.
O bircə saniyə, o bircə anda,
Bir anda çevrildi düz 11 ilə.

Nə günlər keçirdik, nələr yaşadıq.
Əlimizdə olsa, heç ayrılmazdıq.

O məktəb bizlərə olmuşdu ana.
Biz də o ananın övladlarıydıq.

Son zəng çalınacaq, səda salacaq.
Sevincin yerini qüssə alacaq.
Hər bir kəs dağılıb getdikdən sonra.
Bir insan bir şəxsə həsrət qalacaq.

Qəlbimdə nə qədər sözüm var mənim,
O qədər sevincim, qəmim var mənim,
Bu sözü deməyi bacarmır dilim,
“Əlvida”, “əlvida”, orta məktəbim!

Bu da son cümlədir, bu da son sətir,
Məktəb macəramız sonamı, yetir?
Nə olar əl saxla, vurma bu zəngi,
Bu gün çox qəmlidi onun ahəngi.

Birinci dərstdə

Birinci sinif üçün,

Birinci dərstdi bu gün.

Gülərüzlü uşaqlar,
Baxırdı sevinc ilə.
Elə bil ki, burada
Qarışmışdı gül-gülə.
Müəllim uşaqları,
Süzüb dedi: -Balalar,
Birinci dərs günündə
Belə bir qaydamız var.
Əvvəl tanış oluruq,
Şagirdlər ilə bir-bir,
Kimsə, mahnı oxuyur,
Kimsə də, şeir deyir.
Müəllim də tanıyır
Uşaqları bu gündən.
Utanmayın, indisə,
Sizi dinləyirəm mən.

Müəllim susan kimi,
Sakitlik oldu bir az.
Sonra qalxıb yerindən,
Şeir söylədi Gülyaz.
Qız, oğlan növbə ilə
Bir-bir ayağa durdu.
Coşdu körpə ürəklər,
Min bir sevinclə vurdu.
Arxadakı partaya,
Elə ki, çatdı növbə,
Bantına əl gəzdirib.
Qalxdı balaca Töhfə.
O, “Kukla” mahnısını,
Oxudu incə səslə.
Hamı susub bu qıza,
Qulaq asdı həvəslə.

Bu anda ön cərgədən
Gəldi ağlamaq səsi.
Dondu dodaqlarında
Qızıcığazın nəğməsi.
Hamı boylanıb baxdı.
Gülərin partasına,
Pıçıldaşdı uşaqlar:
Görən nə olmuş ona?
Qıvrımsaçlı bu qızın
Başına çəkib əlin.
Onu bir ata kimi,
Oxşadı gənc müəllim.
O, mehriban-mehriban
Soruşdu: - Qəşəng qızım,
Hamı danışdı, gülür
Ağlamaq nəyə lazım?

Gülərin gözyaşları,
Yanağına sürüşdü...
Dedi: - Nə edim axı,
Kuklam yadıma düşdü.

Mir Sabir

Görüşünə gəlmişəm

İlk ustadım- müəllimim!
Yenə sənin görüşünə gəlmişəm mən,
Gəlmişəm ki, yenə sənin
Qabağında şagird olum, boynu bükük,
Gəlmişəm ki, yenə səndən xəbər alım
Şeir nədir! Şair kimdir!

Deyəsən ki, niyə şair müqəddəsdir,

Niyə şeir bir tilsimdir.

Gəlmişəm ki, o müqəddəs

İlkinliyə uyum bir də.

Uzaq illər arxasından gözəlliyin

Gül ətrini duyum bir də.

Gözüm yazı lövhəsində,

Könlüm şeir həvəsində

Mən xəyala dalım yenə.

O uşaqlıq günlərindən

Bu ahıllıq illərinə

Bir cığır da salım yenə.

Gəlmişəm ki,

Təbəşirli əllərindən

Toz ələnən saçlarına

Baxım bir də.

“Qıyılcımdan alov doğar!”- dedikcə sən

Zülmətlərin ağışunda

Şimşək olub çaxım bir də.

Yadımdadır pəncərəsi

Günə baxan bapbalaca sinifimiz...

O sinifdən başlamışdıq

Bu dünyanı sevməyə biz.

Həqiqətdən danışdıqca

Həqiqətin şöləsinə

Bənzəyirdin sən özün də,

Yüz günəşin nuru vardı hər sözündə.

Danışardın haqqın yolu

Niyə belə çətin olur.

Haq-həqiqət əsgərləri

Dönməz olur, mətin olur!

Öyrət mənə!

Öyrət yenə!

Həqiqətə gedən yolun hər sirrini!..

Bütün dünya şairləri bundan yazır

İlk şeirini son şeirini.

Öyrət mənə! Qoy ilhamım

Məni heç vaxt xar etməsin el yanında.

Həqiqətdən söz düşəndə

Haq sözümü deyim mən də

Bu aşkarlıq zamanında.

Gəray Fəzli

İlk müəllimim

Hara getsəm mənim ilk müəllimim,

Əziz adın bir an düşməz dilimdəm.

“Ana”, “Vətən” – kəlməsini ilk dəfə

Yazdırmısan sən tutaraq əlimdən.

Nəqərat:

Dərs deyərək, çəkmisən

Zəhmətimi bahar, qış.

O gümüşü saçların

Bəlkə ondan ağarmış?!

Xəyalımdan çıxmaz bir an nəzərin,

Üstümdədir sanki yenə gözlərin.

Geniş həyat yollarında hər dəfə

Qollarıma qüvvət vermiş sözlərin.

Nəqərat:

Neçə məktəb qurtarsam da əgər mən,

İlk müəllim – yenə sənsən, yenə sən!

Mən hörmətlə çəkəcəyəm adını,

Yaşım ötsə, saçıma da düşsə dən...

Musiqisi Rəşid Şəfəqin, sözləri Aslan Aslanovundur

Ağıllı oğlum, oyan!

Ağıllı oğlum, oyan!
Qıymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarı elmə, ədəbə.
Səhər ziyandır yuxu.
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.

Abdulla Şaiq

Məktəbə çağırış

Mənim bağım, baharım

Fikri işıqlı oğlum!

Məktəb zamanı gəldi ,

Dur, yaraşığı oğlum!

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım !

Gün çıxdı,sübh açıldı,

Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.

(nəqərat)

Oğul,oğul, amandır,
Çox yuxlamaq yamandır,
Çox yuxlamaq -şeytandan,
Tez durmaq -Allahdandır.

(nəqərat)

Nəsihət al,nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur,həqiqət.

(nəqərat)

Məktəbdə var şərəfət,
Dəftərdə var lətafət.

Cari olur qələmdən

Şirin-şirin hekayət.

(nəqərat)

Allah olsun sədiqin,

Məktəb sənin şəfiqin;

Dur ,məktəbə get ,oğlum,

Dəftər sənin rəfiqin.

(nəqərat)

Müəllimin kəlamın

Al, saxla ehtiramın;

Həqdən edər təmənnə

Məktəbinin dəvamın.

(nəqərat)

Elm öyrən, imtahan ver,

Öz fəzlini nişan ver;

Qədrini bil elmü fəzlin,

Elmin yolunda can ver.

(nəqərat)

M.Ə.Sabir

Həmçinin kitabxanada yuxarı sinif şagirdləri arasında Bilik Günü ilə bağlı inşa müsabiqəsi də təşkil etmək olar. Hazırlaşmaq üçün uşaqlara 1 həftə vaxt verilir. İnşaların yoxlanılması üçün kitabxanada müsiflər heyəti təşkil olunur. Bu mövzuda ən yaxşı inşa yazan məktəbli müdiriyyət tərəfindən mükafatlandırılır.

Ədəbi - bədii gecə

15 sentyabr - Bilik Günü ilə əlaqədar olaraq kitabxanada keçirilən tədbirlərdən biri də əbədi-bədii gecədir. Ədəbi-bədii gecə oxuculara həmin günün mahiyyətini daha da yaxından tanımaq üçün nəzərdə tutulur. Tədbirə təhsil işçiləri, məktəb və bağça müəllimləri, mədəniyyət işçiləri, məktəblilər dəvət olunurlar. Öncə tədbir iştirakçılarına 15 sentyabr Bilik günü ilə bağlı kitabxana tərəfindən hazırlanmış "Məktəb zamanı gəldi..." adlı slayd təqdim olunur.

Sonra aparıcılar Azərbaycan himninin sədalari altında səhnəyə yaxınlaşırlar.

I Aparıcı: - Salam dəyərli qonaqlar, tədbir iştirakçıları. Müəllim və şagirdlərin çoxdan gözlədikləri 15 sentyabr-

Bilik Günü gəldi. Ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərində təqribən üç aylıq tətildən sonra ilk zəng çalındı. Bu gün tək-cə məktəblilərin deyil, həm də onları müşayiət edən valiydnlərin çöhrəsində sevinc və fərəh hissləri yaşanır.

II Aparıcı: - Üz-gözlərindən sevincqarışlıq həyəcan hiss olunan birinciləri də başa düşmək çətin deyil. Axı ilk dəfə parta arxasında oturmaq onların həyatında yeni bir mərhələdir. Biz inanırıq ki, bu uçaqlar gələcəkdə Azərbaycanın layiqli vətəndaşları olacaqlar.

I Aparıcı: -15 sentyabr həm də Azərbaycan tarixində baş verən çox əlamətdar bir hadisə ilə bağlıdır. Düz 97 il öncə məhz bu gündə Azərbaycan və türk əsgərlərindən ibarət Qafqaz-İslam Ordusu Bakını bolşevik və daşnaklardan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna. Eşq olsun Türk əsgərinə.

Bu anda "Bir Millət- İki Dövlət" adlı slayd tamaşaçılara təqdim olunur.

II Aparıcı: - Elmə, biliyə yiyələnmək bütün dövrlərdə şərəfli iş hesab olunub. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər.

I Aparıcı: -Müəllim! Bu ad necə qürur və iftixarla səslənir. Azərbaycanın görkəmli maarifçisi Həsən bəy Zərdabinin sözlərini xatırlamaq yerinə düşər. "Əgər məndən soruşsalar ki, ən şərəfli peşə hansıdır, mən o zaman iftixarla belə deyərdim- müəllimlik!

Məktəblilər səhnəyə çıxıb müəllim haqqında gözəl kəlamlar söyləyirlər.

I məktəbli: -Həyatda ən böyük xoşbəxtlik odur ki, insanlara lazım olasan. Bəs onda müəllimlərdən daha artıq xoşbəxt olan varmı? Əlbətdə, yox!

Müəllim! Dağ əzmi vardır bu adda,
Bu ada borcluyuq daim həyatda.

II məktəbli: - Yazıçı insanlara öz kitablarını, rəssam əsərlərini irs qoyur. Bəs müəllim? Müəllim öz şagirdlərinin qəlbində, onların hərəkət, rəftar və düşüncələrində yaşayır. Müəllimin ölməzliyi də məhz bundadır!

Mən ucsuz-bucaqsız nurlu Asiman,
Parlayan ulduzum, ayım sizsiniz.
Mən dalğalı dəniz, sahilsiz ümman,
Daima çağlayan çayım sizsiniz!

III məktəbli: - Müəllim ilk dəfə şagirdlərinə "a" hərfini öyrədir. Hər bir insanın gözünün nuru olan "ana" kəlməsini yazdırır. Getdikcə öz şagirdlərinin günəş kimi saf qəlbinin əbədi mehmanına çevrilir.

Mən sizi qartal tək uçan görməsəm,
Alışır ciyərim, yanır ürəyim.
Sizinlə şadlanıb birgə gülməsəm,
Gülməz gözlərimdə xoş gələcəyim.

IV məktəbli: - Müəllim ömrü möcüzələrlə dolu zəngin bir dünyadır. Bu elə bir dünyadır ki, heç vaxt tükənən deyil. Əksinə günü-gündən varlanan, nurlanan, hamının ehtiyacı olan mənəvi sərvətdir.

Həyatda ümidim, diləyimsiniz,
Gələcəyə baxan gözüm sizsiniz.
Atəşi sönməyən ürəyimsiniz.
Aləmə səs salan sözüm sizsiniz!

I Aparıcı: - Müəllimlərin əməyini üzə çıxaran isə sizin kimi gül balalardır. Müəllim əməyi cahan süfrəsinə həmişə bəzək verir. Müəllim günəşdirsə, siz uşaqlar onun zərrəcikləri, nur parçalarıdır. Müəllim təmizlik, saflıq dəryasıdır, şagirdlər isə onun ləpələri. Müəllim səmadır, şagirdləri onun şölənənən ulduzları.

II Aparıcı: - Bəli, uşaqlar sevinc, xoşbəxtlik rəmzidir. Onların hər bir insan və ailə üçün nə demək olduğunu sözün güdrəti ilə canlandırmaq həqiqətən də çətindir.

I Aparıcı: - Uşaqlarının sosial-mənəvi ehtiyaclarını təmin etmək, onları müstəqil həyata ləyaqətli vətəndaş kimi hazırlamaq, cəmiyyətdə yerini tapmasına yardımçı olmaq hər bir valideynin ən böyük arzusudur. Elə bu arzu ilə də hər bir azərbaycanlı uşaqlarının sabahı naminə səylə çalışır, onları məktəbə, ali təhsil ocaqlarına yola salır, gözəl təhsil alması üçün şərait yaradır, min bir zəhmətə qatlaşır.

II Aparıcı: - Hər bir ölkənin gələcəyi oradakı təhsilin səviyyəsi ilə çox bağlıdır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Müəllimlərimiz gələcəkdə Azərbaycan xalqının fəxrinə çevriləcək hələ neçə-neçə gəncin həyat yolunun müəyyənləşməsi üçün öz ömürlərini bundan sonra da şama çevirəcək və gül balaların həyat yoluna işıq salacaqlar. Azərbaycan gəncliyinin düzgün, intellektli, savadlı yetişməsində biz kitabxanaçıların üzərinə də böyük məsuliyyət düşür. Gəlin çalışaq ki, bu şərəfli işi layiqincə yerinə yetirək.

Yeni dərs iliniz mübarək, əziz uşaqlar!

Son

15 Sentyabr - Bilik Günü

Atmaca A. Mədəni səviyyəni necə yüksəltməli. - Bakı : Altun Kitab, 2013. - 128 s.

Əhmədli B. Bilik // Azərizm yolunda – Türkizmə doğru.

– Bakı : Nərgiz, 2012. – S.15-23. – Məqalə ilk dəfə “Açıq fikir” qəzetinin 31 iyul 2010-cu il nömrəsində dərc edilib.

Əhmədli B. Bilik kəsmək // Azərizm yolunda – Türkizmə doğru. – Bakı : Nərgiz, 2012. – S.15-23. – Məqalə ilk dəfə “Unikal” qəzetinin 22 sentyabr 2010-cu il tarixli nömrəsində dərc edilmişdir.

Qocayev Ə. Ə. Bilik günü // Bayramlar və tarixi günlər. - (Məktəblinin Kitabxanası. Elmi-Kütləvi Ədəbiyyat). – S.74.

Seyidov N. Məktəb uşağın dostudur : Uşaqlar üçün yararlı məktəbi yaratmaq yolunda əsas istiqamətverici prinsiplər : Metodik vəsait. - Bakı : [s. n.], 2006. - 60 s.

Yusiföglü R. Günlərimiz, aylarımız : şeirlər - Bakı : Göyərçinin kitabxanası, 2003. - 47 s.

SƏNİN MARAQ DÜNYAN

Abbasov V. M. Dahilərin, müdriklərin və fətehlərin həyat dərsləri. I cild. - Bakı : "Təhsil" , 2010. - 576 s.

Abbasov V. M. Dahilərin, müdriklərin və fətehlərin həyat dərsləri. II cild. - Bakı : "Təhsil" , 2013. - 616 s.

Ağayeva G. İnsan. Dünyanın ən böyük möcüzəsi. - Bakı : Ayna Mətbu Evi, 1999. - 80 s. : şəx. - (Ayna Uşaq ensiklopediyası).

Aranlı M. Məntiq (I-IV sinif şagirdləri üçün). – B. :2009. – 72 s.

Babaxanov N. Yer kürəsi. Planetimiz olduğu kimi. - Bakı : Ayna Mətbu Evi, 1999. - 96 s. : şəx., rəngli şəx. - (Ayna Uşaq ensiklopediyası).

Babayev M.B.Ə. Maraq və məntiq. – B.: Təhsil NPM, 2004.

Babayev M.B.Ə. Maraq və məntiq. 5 il dövlət televiziyasında : 72 dərs. – Bakı : Təhsil NPM,2004. –

190 s.

Babayev M.B.Ə. (Şumərtürk). Məntiqi düşündürmələr. – B.: Oka ofset, 2013. – 192 s.

Babayev M.B.Ə., Qurbanov E. Məntiqlə düşün. – Bakı : 2008. – 100 s.

Babayev M.B.Ə. Zəka oyunları : məntiqdən məsələlər. – Bakı : Altun kitab, 2013. – 144 s.

Bakı tarixinin ensiklopediyası: Sara Aşurbəyli-110 il - Bakı : Elm və Təhsil, 2016. - 88 s.

Bilik yarışması - 1 : 100 mövzu, 500 sual, cavablar, şərhlər. - Bakı : Altun Kitab, 2012. - 224 s. : il. - (Xəmsə milli intellektual oyun).

Bilik yarışması - 2 : 100 mövzu, 500 sual, cavablar, şərhlər. - Bakı : Altun Kitab, 2012. - 224 s. : il. - (Xəmsə milli intellektual oyun).

Bilik yarışması - 3 : 100 mövzu, 500 sual, cavablar, şərhlər. - Bakı : Altun Kitab, 2014. - 224 s. : il. - (Xəmsə milli intellektual oyun).

Boqomolova O. B. Məntiq məsələləri. – Bakı : Çıraq , 2007. – 241s.

Bunları bilmək istəyirəm! : İllüstrasiyalı intellektual ensiklopediya : Elm, səyahətlər, mədəniyyət, din, texnika, kosmos, siyasət, insan. – Bakı : turan evi, 2013. – 400 s.

Bunları bilmək maraqlıdır. - Bakı : Çaşıoğlu-Multimedia, 2010. - 56 s.

Delalandr B. Dinozavrlar [şəkillərlə zəngin] : Larusun inanılmaz ensiklopediyası. - Bakı : Zebra group, 2012. - 42 s.

Əbubəkiroğlu C. Məntiq və intellekt 1. – Bakı : 2010. – 216 s.

Ələkbərov U. Ekologiya. Dünyamızın bu günü və sabahı. - Bakı : Ayna Mətbu Evi, 2000. - 80 s. : rəngli il. - (Ayna Uşaq Ensiklopediyası).

Əliyev R. Din. Əxlaqa aparıcı yol. - Bakı : Ayna Mətbu Evi, 2004. - 80 s. - (Ayna Uşaq ensiklopediyası).

Gəncəli S. 777 sual... : Düşündürücü, əyləncəli ensiklopedik toplusu. - Bakı : Azərbaycan, 2008. - 232 s.

Həkimoğlu İ. Uşaq ensiklopediyası : Heyvanların rəngli dünyası. - Bakı : Qələm , 2012. - 256 s.

Həsənli C. Tarix keçmişdən gələcəyə : Uşaq ensiklopediyası. - Bakı : Ayna Mətbu Evi, 2004. - 95 s. : rəngli şəkl. - (Ayna Uşaq ensiklopediyası).

Həsənzadə C. İncəsənət. Bəşəriyyətin misilsiz sərvəti. - Bakı : Ayna Mətbu Evi, 1999. - 96 s. - (Ayna Uşaq ensiklopediyası).

Həşəratlar : Məktəbyaşlı kiçik uşaqlar üçün. - Bakı : Qanun ; Bakı : "Əli və Nino" nəşriyyatı, 2013. - 32 s. : rəngli il. - (Ağıllı oğlan və qızların ensiklopediyası). - "Spiders Spin Webs" kitabı əsasında hazırlanmışdır.

Hüseynova A. Musiqi. Səmimiyyət mənbəyi. - Bakı : Ayna Mətbu Evi, 2001. - 94 s. : rəngli il. - (Ayna Uşaq Ensiklopediyası).

Xəlilov İ. Teatr və kino. Həyatın hər iki üzü : Ensiklopediya. - Bakı : Ayna Mətbu Evi, 2001. - 79 s. - (Ayna Uşaq ensiklopediyası).

İnsan bədən. - Bakı : Qanun ; Bakı : "Əli və Nino" nəşriyyatı, 2013. - 32 s. : rəngli il. - (Ağıllı oğlan və qızların ensiklopediyası). - "My Tummy Rumbles" kitabı əsasında hazırlanmışdır.

İsmayılov Ç. Neft. Dünyamızın şah damarı. - Bakı : Ayna Mətbu Evi, 2001. - 79 s. : rəngli il. - (Ayna Uşaq Ensiklopediyası). -

Kaplan A. Nə? Necə? Nə üçün? - Bakı : Bərəkət, 2010. - 108 s.

Kim? Nə? Harada? - Bakı : Xəzər, 2010. - 96 s.

Kimya : Abituriyentlər və yuxarı sinif şagirdləri üçün dərslər vəsaiti . - Bakı : TQDK - "Abituriyent", 2005. - 615

s.

Qasimov R. İnformatika. Sabaha açılan pəncərə. - Bakı : Ayna Mətbu Evi, 2001. - 79 s. : rəngli il. - (Ayna Uşaq Ensiklopediyası).

Qüdrətoğlu A. 1001 sual, 1001 cavab, 1001 məlumat : Bunları bilmək maraqlıdır. - Bakı : Maarif, 2006. - 92 s.

Qüdrətoğlu A. 1001 sual, 1001 cavab, 1001 məlumat : Bunları bilmək maraqlıdır. - Bakı : Maarif, 2007. - 88 s.

Mən dünyanı öyrənirəm : uşaq ensiklopedik toplusu. - Bakı : Təfəkkür NPM, 2005. - 208 s.

Mənsimov S. A. Kimya : məlumat kitabı : Orta məktəbin yuxarı sinif şagirdləri və abituriyentlər üçün. - Bakı : Bilik, 2005. - 96 s.

Məntiqli oyun. - Bakı : Beşik, 2008. - 71 s. - (Mən və mənim dünyam).

1001 sual, 1001 cavab, 1001 məlumat... : Ensiklopedik kitab / tərt.ed. A. Qüdrətoğlu. - Bakı : Gənclik, 2008. - 192 s.

Musabəyov R. Cəmiyyət və dövlət. - Bakı : Ayna Mətbu Evi, 2004. - 80 s. : rəngli şəkl. - (Ayna Uşaq ensiklopediyası).

Musayev İ. Okean. Bəşərin beşiyi. - Bakı : Ayna Mətbu Evi, 2002. - 60 s. : rəngli şəkl. - (Ayna Uşaq Ensiklopediyası).

Nəsibov C. İdman. Güc və gözəllik. - Bakı : Ayna Mətbu Evi, 2000. - 94 s. : rəngli il. - (Ayna Uşaq Ensiklopediyası).

Planetin qərribə quşları. - Bakı : Qanun ; Bakı : "Əli və Nino" nəşriyyatı, 2013. - 32 s. - (Ağıllı oğlan və qızların ensiklopediyası). - "Geese Go On Holiday" kitabı əsasında hazırlanmışdır.

Seyidov R. Elm və Texnika. İnkişaf tarixi. - Bakı :

Ayna Mətbu Evi, 2001. - 80 s. : rəngli il. - (Ayna Uşaq Ensiklopediyası).

Söyütlü E. O. Zəka sualları. - Bakı : Bərəkət, 2010. - 71 s.

Süleymanov T. Kosmos : İnsan kainata can atır. - Bakı : Ayna Mətbu Evi, 2002. - 80 s. : rəngli il. - (Ayna Uşaq Ensiklopediyası).

Teatr və kino Həyatın hər iki üzü. - Bakı : Ayna Mətbu Evi, 2004. - 80 s. - (Ayna Uşaq ensiklopediyası).

Uşaqlar üçün ensiklopediya. Geologiya. - Bakı : Şərq-Qərb, 2008. - 712 s. - (Lüğət və Ensiklopediyalar). - Kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub.

Uşaqlar üçün ensiklopediya. İnformatika. - Bakı : Şərq-Qərb, 2008. - 616 s. - (Lüğət və Ensiklopediyalar). - Kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub.

Uşaqlar üçün ensiklopediya. Kimya. - Bakı : Şərq-Qərb, 2008. - 640 s. - (Lüğət və Ensiklopediyalar). - Kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub.

Uşaqlar üçün ensiklopediya. Riyaziyyat. - Bakı : Şərq-Qərb, 2008. - 624 s. - (Lüğət və Ensiklopediyalar). - Kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi

haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub.

Kompyuter yığımı

və dizayn

Ruhiyyə Məmmədli

Ünvan: AZ-1022 Bakı şəh., S. Vurğun küç. 88;

E-mail: childlibbaku@yahoo.com

URL: www.clb.az

F.Köçerli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır:
Tirajı:
Pulsuz